



## POLİMATİN BİLİYİ YERİYİR, SƏS SALIR, ARXASINCA APARIR, ƏMƏLƏ ÇEVRİLİR

*Bu müsahibə ilk dəfə ingiliscə dərc olunmuş (Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet Isaxanlı, Interviewer: Waqas Ahmed. Khazar Journal of Humanities and Social Sciences, Volume 20, Number 1, 2017, pp. 92-109) və naşrdə olan "Polymathy" kitabından geniş istifadə edilmişdir. Oxucularımıza müsahibəni olduğu kimi Azərbaycan türkçəsinə tərcümədə təqdim edirik.*

### Sualları cavablandırıran: Professor Hamlet Isaxanlı

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Avrasiya Akademiyasının Qurucu üzvü.

Hamlet Isaxanlı təbiət elmləri və social-humanitar elmlər üzrə mütəxəssis allm, şair, təhsil təşkilatçısı və müəllim, tərcüməçi, jurnalist, televiziya programı müəllifi və ictimai xadimdir. O, riyaziyyat və onun təhlilərlə; elm və mədəniyyət tarixi; poeziya və yaradıcı yazı; dil, leksikoqrafika və ədəbiyyatşünaslıq; tərcümə nəzəriyyəsi və tarixi; tarix fəlsəfəsi; təhsil siyaseti və menecment kimi geniş əhatəli sahələr üzrə 40-dan artıq kitab və kitab fasillarının və 350-dan çox məqalənin müəllif və həmmüəllifidir. Çoxsaylı kitab, lügət, konfrans materialları və jurnalların redaktorudur.

### Sual verən: Waqas Ahmed

FIRST jurnalının (London) Xüsusi Layihələr üzrə direktoru və Qlobal Müxbiri vəzifəsində çalışır, Londonda naşrdə olan "Polymathy" kitabınnın müəllifidir.

#### 1. Sizcə Polymath nədir?

Polimat (Çoxbilgin) bir neçə bir-birindən fərqli sahələrdə ciddi yaradıcı fəaliyyət göstərmiş adama deyilir. Polimat sözünün iltəgəti manası çoxbilən olsa da, əslində müxtəlif sahələri yaxşı bilən adama polimat deyilmir, bilmək və yaratmaq eyni şey deyil. Populyar ədəbiyyat vasitəsilə fizika, riyaziyyat və ya biologiyadan xeyli şəyər başa düşmək qəti surətdə fizik, riyaziyyatçı və ya bioloq olmaq deyil. Çoxbilən adam sadəcə bilməkə kifayətlənir, biliyini fəaliyyət növünə, əmələ, əsərə çevire bilmir, o, sadəcə geniş bilikli, savadlı, geniş eruditisiyah adamdır, amma polimat deyil. Polimatın geniş biliyi passiv qalmır, oturmur, yeriyir, səs salır, arxasınca aparır, praktik nəticə verir, əmələ çevrilir. Polimatın

elindən çox iş gelir, onun maraqları digər insanlara təsir edir, digər insanlarda maraqlı doğurur. Polimat bir neçə fərqli sahələrə öz töhfəsini verir. Onun bir neçə sahədə üstün yaradıcı fəaliyyəti bilikli insanları və mütəxəssisləri heyran edir. Polimat müxtəlif sahələrin əsas prinsiplərini mənimsemmiş və o istiqamətdə qarışına məsələ qoyub həll etməyi bacarı.

Adətən polimat təbiət elmləri və ya daqiq elmlərle humanitar sahələrdə eyni zamanda yaxşı mütəxəssis olmaqla əlaqəlidir. Əgər peşəkar fizik həm də istedadlı rassamırsa və ya bioloq həm də istedadlı yazıçıdırsa və ya riyaziyyatçı həm də istedadlı bestəkardırısa, bu, polimatlığa işarə sayıla bilər. Bu ikitərəfli istedad və

fealiyyət çox zaman daha çox tərəflı işlərə getirib çıxarır, məsələn, fizika və rəssamlığı özündə bir-ləşdirən şəxs, ola bilər ki, həm də alpinizmə məşğul olsun və ya mədəniyyət tarixi üzrə çalışın, yazın, tanınsın və uğur qazansın. Adətən universal dahi və ensiklopedist alim

ifadələri də polimatlıqdan xəber verir. Renessans adamı ifadəsi isə aydın olsa da, ifadə və tarix baxımından geniş deyil; polimatlara Antik dönyada, Çinə, xüsusilə də İslami sivilizasiyasında (İslamın qızıl dövründə) çox rast gəlinirdi.

## **2. Siz en çox hansı sahəyə töhfə vermisiniz?**

Mənim formal yüksək təhsilim və elmi dərcəm riyaziyyat sahəsindədir. Peşəkar riyaziyyatçıyam. Riyaziyyat təbiəti, dünyamı anlamaqda mənə kömək edib. Riyaziyyatçı kimi tanınmışam. Hələ Sovet dövründə müxtəlif ölkələrə ayaq aćmışam, tədqiqat aparmış, mühəzirələr oxumuş, konfranslarda iştirak etmiş, çox istedadlı insanlarla tanış olmuşam. Lakin uşaqlıqdan mənimlə yaşayış poeziya və ədəbiyyat da əvvəl içimdə bəslənmiş, cürcəmiş, yetişmiş, sonra tiza çıxmışdır. Məni daha çox şair və ədəbiyyatçı, humanitar sahə mütəxəssisi kimi tanıyanlar az deyil; ümumiyyətlə, bu sahə hamiya tanışdır, çox əksəriyyət bu sahələrdəki uğurları görə bilir, qiymətləndirə bilir (riyaziyyat və təbiət elmləri haqqında bunu deysə bilmirik). Sevdiyim və yaradıcı fealiyyət göstərdiyim üçüncü sahə isə tarixlə bağlıdır, elm və mədəniyyət tarixi, ideyalar tarixi, intellektual tarix və tarix fəlsəfəsidir. Bu gün en çox məşğul olduğum, yazdığım, oxuduğum sahədir belə ki, en mühüm işlərimdən biri-elm, təhsil və mədəniyyət ocaqları-

nın təsis edilməsi, qurulması və inkişafıdır, son 20 ildən artıq bir dövrda (*müsahibə 2013-cü ildə göttürümüşdür-red.*) hər gün məşğul olduğum, fikrən və fiziki olaraq birgə olduğum quruculuq fealiyyətidir. Mən birinci növbədə sıfırdan yaratdım, nazını və eziyyətini çekdiyim, indi uğurlarına sevindiyim. Xəzər Universitetini, həmçinin onun etrafında inkişaf edən Dünya məktəbi (uşaq bağçası, ibtidai və orta məktəb) və digər quşrumları nəzərdə tuturam.

Mən “məşğul olduğum sahələrdən biri digərindən mühümüldür, birini nisbətən az ya çox sevirəm” deyə bilmirəm, onların hər biri həyatının, varlığının, kimliyimin mühüm və ayrılmaz hissəsini təşkil edir. Burada digər sahələrdəki fealiyyətimə - dil və leksikoqrafiya, praktik tərcümə işi və tərcümə nəzəriyyəsi, təhsil siyaseti və nəzəriyyəsinə, populyar elmi yazı, nəşriyyat və redaktorluq işinə, hər iki növ kütləvi informasiya vasitələrində (kağız və audio-video- mediada) feal işe,... toxunmuram.

## **3. Sizin müxtəlif sahələrdə çalışmanızı hansı amillər səbəb olub, siz həvəsləndirən nə olub?**

Uşaqlığımdan mənə xas olan hər şeyi bilmək, öyrənmək həvəsi, öyrəndikcə qızışmaq, ehitizaza gəlmək, “sonra nə?”, “neçə?” suallarına cavab axtarmaq ehtirası böyüdükdən sonra da, yaşlaşanda da məni heç vaxt tərk etməmişdir; böyükəklər, müəllimlər belə deyirdilər, belə deyirlər, özümü biləndən özümü belə görmüşəm. Üstəlik, qazandığım biliklərin əsasında bir sistem qurmaq həvəsim, həmçinin ətrafdakıları (məndən daha kiçikləri və yaşıdlarını) bir ideya, bir problem ərtəfində sefərbər etmək, imkan dairesində praktik iş də görmək istəyim də daimi olub. Orta məktəbdə, demək olar ki, bütün fənləri sevmişəm, yaxşı oxumuşam (hərçənd ki, bəzi fənlər üz-

rə heç yaxşı müəllimim olmayıb). Üstəlik, yorulmadan Şərqi və Qarbi ədəbiyyatını oxumağım və... gizli şəkilde yazmağım, yaradıcılıqla məşğul olmağım (uşaq xəyalının məhsulu olan bishəməmiş yazılarla belə demək olarsa) da vardi. İdməni çox sevirdim, əsasən də şahmatı və futbolu. Özüm uşaq olsam da, uşaqları həvəsləndirən, öyrədən və fealiyyətə qoşan dərnəklerim də vardi...

Atam (o, riyaziyyat müəllimi idi) və yuxarı siniflərdəki riyaziyyat müəllimim riyaziyyəti sevməyimdə mühüm rol oynamışlar. Ali məktəbdə (riyaziyyat ixtisası üzrə) oxuyarkən dünyamı da-ha geniş görmək, dərk etmək istəyi riyaziyyat və

İkinci sevgim - adəbiyyatla yanaşı fizika, tarix və fəlsəfə kimi sahələrə marağımı artırırdı. Bu sahələrin qovşağında dayanan elm tarixi və fəlsəfəsi, ideyalar tarixi, təbəlit elmlərinin bir-birinə təsiri kimi məsələlər üzərində düşünməkdən, ümumiyyətlə, geniş düşünməkdən həzz alırdım.

Bir də ki, müəyyən zaman kəsiyində bir sahəni digərlərindən üstün maraq dairəsində saxlamaq, yeni müxtəlif sahələrlə maraqlanmaqla yanaşı sahələrdən birincə daha çox vaxt ayırmak, belə demek olarsa, maraqların zamana görə sıralanması çox vacibdir. Yəni bir müddət əsas məşğuliyyətim riyaziyyat olacaq, digər maraqlarım ikinci, üçüncü,... yerlerde duracaq. Sonra maraqlar, üstünlük başqa sahəyə keçə bilər. Sevdiyin, pəşəkar olduğun və ya hazırda üstün fikir verdiyin bir sahənin qonşuluğunda və ya uzaqda olan,

şüurlu surətdə və ya bilinc altında səni maraqlanıran digər bir sahə bəzən səni əsas sahədən ayıra bilir. Ayılarda görürsən ki, bu "digər" sahə bir müddət sənin əsas işinə, maraq dairənə çevrilib, əvvəller sadəcə maraq, hobbi saydığın bu sahə səni öz ağışuna alıb gedir, ona vurulubsan, onun eşqi ilə yaşayırsan, əvvəlki sevgilərini tam unutmasına da (əsl sevgi unudulmur!), onlara qarşı diqqətin azalıb. Digər tərəfdən, bir deyil, bir neçə sevgilin varsa, birindən doyanda, sanki yorulunda, digərinin yanına gedə bilirsən, hər zaman sevgilinləşən, məşğulsan, amma, sanki istirahət de edirsin (bu fikri, bənzətməni, lütfən, sözlərin hərfi mənasına görə, mənəvi baxımdan şərh etməyin). Əgər bu iş ömürboyu davam edirse, sənə eşq olsun, çox şey gərəcəksən, başına çox işlər gələcək...

#### 4. Riyaziyyatla poeziya arasında əlaqə varmı?

Riyaziyyat və poeziya... Əslində, onların cəmiyyətdə çox fərqli mövqə və rolları var. Yaqın ki, eksəriyyət onları diametral aks sahələr kimi görür, onları yaxın qohum kimi təqdim edənlər de var, amma belələri çox azdır, onlar ya riyaziyyatçılar, bəzi fizik və filosoflar, ya da K. Weierstrass'ın "bir qədər şair olmayan əsl riyaziyyatçı ola bilməz" sözünü və ya ona bənzər ifadələri eşidənlərdir. Riyaziyyat və poeziyanın əlaqəsi barədə gözal fikirlər və... qəribə və uydurulmuş mühakimələr (spekuliyasiyalar) mövcuddur.

Adətən poeziyada (həmçinin incəsənətdə, musiqidə) müəyyən riyaziyyat görür və axtarlılar, doğrudan da poeziya və incəsənətdə ritm, ölçül, tənasüb, harmoniya, sanki bir hesab, bir forma (həndəsə) var, lakin əsas yaxınlıq bununla bağlı deyil, bu, səhi "yaxınlıq"dır. Oxşarlıq və yaxınlıq riyaziyyat və poeziyanın təbiətində, riyaziyyatçının düşüncə tarzında, xəyal dünyasındadır. Riyaziyyatçı heç də riyaziyyatdan uzaq adamların düşündüyü və kütləvi informasiya vəsítələrinin uydurduğu kimi soyuq, quru, müraciətədə məntiqin əsiri deyil, əksinə, onun düşüncə tarzı çox rəngarəng və poetikdir (şairənədir). Riyaziyyatçı müəyyən məntiqi çərçivələr daxilində həqiqət və gözəllik axtarışındadır, bu yolda onun xəyal dünyası, fantaziyası, harmoniya və gözəllik hissə mühüm rol oynayır. Məntiqi çərçivə və

həqiqət axtarışı sanki daha çox elmdən, gözəllik, xəyal və fantaziya sanki daha çox sənətdən, poeziyadan xəbər verir.

Digər tərəfdən, şeirdə də fikir və ideya, fəlsəfə mühümdür, onların təqdimatı gözəllik, harmoniya, metafor və səmimilik tələb edir. Bir fikir, bir neçə misra sanki göydən düşüb şairin yaddaşına həkk olunur (özünün qeyri-adiliyini göstərmək istəyən şairlər "mən Allahla danışram" deyirlər), şair onun, bu ilkin, "ilahi" tapıntıının etrafında şeir yaradır. Riyaziyyatçının da başına oxşar iş gelir; gözəllik, harmoniya və məntiqdən yoğrulmuş bir ideya sanki göydən enib riyaziyyatçının düşüncəsini fəh edir, riyaziyyatçı onun etrafında öz nəzəriyyəsini qurmağa başlayır. Riyaziyyatçı müəyyən dərəcədə oynayır, seçil, sanki uydurur, amma onun oyunu qaydalara tabedir, onun uydurması boş uydurma deyil, həqiqətə gedən yol seçməkdir, daha doğrusu, yol açmaqdır. Şair də oynayır, onun qaydaları bulanıqdır, uydurma məsələsində serbəstliyi daha böyükdür.

Riyaziyyatçı problemin həlli üçün ideya axtarır, şair ideyanın ifadəsi üçün gözəllik axtarır, bu gözəlliyin içində bir həqiqətin olması istisna edilmir. Riyaziyyatçı əsasən kəşf edir (gizli həqiqəti), şair əsasən yaradır və bu prosesda müəyyən gizli həqiqət sevgisi (intuisiyası) mövcuddur. Riyaziyyat elmdir, amma həm də müəyyən dərəcə

də incəsənətdir. Riyaziyyatçıların böyük əksəriyyəti bu səbəblə poeziya və musiqini, incəsənət və tarixi, şahmatı sevirlər, bəzən də bu sahələrə nüfuz edir, yaradıcı fəaliyyət göstərirler (bu və ya başqa dərəcədə). Şairin dili metaforlu, bərbəzəkli olsa da, ləkonikdir, ölçülüdür, "riyaziidir". Riyaziyyatçının dili rəmzi (simvolik) və universaldır, riyazi fikir, döstür, obraz tərcüməyə ehtiyac duymur. Şeir yazılılığı, doğulduğu dildə bağlı fenomendir, şeir tərcümədə, yad mühitə düşəndə bir qədər solur, gözəlliyyinin bir qismini itirir, eroziyaya uğrayır, dəyişir.

## 5. İncəsənət, təbiət elmləri və humanitar elmlər arasında əlaqəni şərh edin.

Riyaziyyat və poeziyadan danışanda bu məsələyə bir az toxunduq. Təbiət elmləri ilə incəsənət və humanitar elmlər - bu "iki mədəniyyət" bir-birindən mövzu, tətbiq etdikləri metodlar və daxili inkişaf prinsipləri ilə fərqlənirlər.

Təbiət elmləri təbiət və kainatın sırlarını açır, qanun və qanuna uyğunluqlarını kaşf edir, mühəndislik və texnologiya isə onun uğurlarını hayatı yaxşılaşdırmaq üçün tətbiq edir. Ağlagelməz vüsət alan texnoloji tərəqqi insanların heyat tarzını, tələb, ehtiyac və arzularını, psixologiyasını əhəmiyyətli dərəcədə dəyişdirdi.

Təbiət elmləri və texnologiya kumulyativlik (yığıcılıq, toplanma) xüsusiyyətinə malikdir - biliklər üst-üstə gəlir, hər addum əvvəlki addımdan bir addım irəlidir. Biliklər durmadan köhnəlir və durmadan yeni bilikler meydana çıxır. Yenilər köhnələri ya təkzib edir, ya da onları yeni bilik sisteminin içində əridir, başqa sözlə desək, köhne yeninin xüsusi halına çevrilir, üstəlik köhnə bilik sadə və aydın şəkil alır. Beləliklə, daha yüksək səviyyəyə keçid baş verir; bu, tərəqqi (elmi-texnoloji mənada) deməkdir.

Ptolomey (Ptolemy) və Evklid (Euclid) görme hadisəsini gözden çıxan şüaların baxılan cisim çatması ilə izah edirdilər. Böyük polimat İbn el-Heytəm (Avropada: İbn al-Haytham və ya Al-hazen; 965-1040) işığın istiqamətini düzəltdi - görme mexanizmini cisimlərdən gələn şüaların göza çatması ilə bağladı. O, optikanın əsasını qoymuş, Kepler, I. Newton, W. Snellius, C. Huygens və başqaları optika elminin əsas prinsiplərini müəyyən etdilər (işığın dastanı uzundur və davam edir...). Elmin durmadan inkişafi bu inqilabi yel-

Riyaziyyatçı və şair hər ikisi təbiətin özünü arasdırırmı, onun surətini, modelini yaradırlar. Riyaziyyati, onun məzmun və gözəlliyyini peşəkar riyaziyyatçı və təbiət elmləri və yüksək texnologiya üzrə mütəxəssislər görə bilir, poeziyanı, demək olar ki, hamı anlayır. Riyaziyyatı gözəl bilənlər riyaziyyatın böyüklüyü və dərinliyini, fövqəqlığını obrazlı şəkildə ifadə edərkən Allahın həndəsəci olduğu fikrini vurğulayır (Allah kainatı riyazi qanunlar üzərində qurub), poeziyasevərlər (və bəzi şairlər) şairlərin peyğəmbərlərlə yaxınlığından danışırlar.

nilikləri, bu nəzəriyyələri sadələşdirdi, orta məktəb kitablarına daxil etdi. İndi elm tarixi ilə məşğul olanlardan başqa heç kim bu dəhilerin əsərlərinə müraciət etmir, elm adamları yaxın zamanların kitab və məqalələrini oxuyurlar.

İnsanı və onun yaşadığı cəmiyyəti öyrənən, ruha sığal çəken, gözəllik və mənəvi dəyərləri mifizakirə edən incəsənət və humanitar elmlərin böyük hissəsində mənzərə tam tərsində - sonra gələn heç bir böyük əser əvvəlkinin ümumiləşməsi deyil, əvvəlkini təkzib və ya təsdiq etmir; Kant göstərdi ki, metafizik tezisleri nə isbat etmək, nə təkzib etmək olar. Homerin "İliada"si, Ruminin "Məsnəvi"si, Şekspirin (Shakespeare) "Hamlet"i, V. Hugonun "Səfillər"i, Leonardo da Vinci və Motsartin (Mozart) əsərləri bu gün də həyəcan doğurur, sevilir. Bu günün məşhur yazıçı, rəssam və musiqiçiləri nə qədər gözəl əsərlər yaratsalar da, adlarını çəkdiyimiz (və çəkmədiyimiz) klassiklər unudulmur, əksinə, insanların müüm bir hissəsi onları müasirlərimizdən daha çox sevirlər. Yəni təsviri sənət, ədəbiyyat və musiqidə, mənəviyyat və humanitar elmlərdə təbiət elmləri və texnologiyada olduğu kimi tərəqqi müşahidə olunmur, burada yalnız yenilik var.

Təbiətşunas müşahidə edir, fərziyyələr ortaya atır, mümkünənsə təcrübələr qurur, fərziyyələri sınadından keçirir, onları sübuta yetirməyə çalışır; təcrübə və sınaq mümkün olmayanda müccərəd model qurur. Gerçekliyə bu və ya başqa dərəcədə uyğun gələn əsaslandırılmış fərziyyələr həmin elmin qanunlarına çevrilir. Qanunlar baş verən hadisələri izah etmək və sonra nə baş verəcəyini görmək imkanı yaradır. Təbiət elmləri və

riyaziyyata obyektivlik, realizm və rasionalizm xasdırsa, humanitar elmlər və incəsənətdə hissətin ifadəsi mühümdür, onlara xas olan idealizmdir. Humanitar elmlər və incəsənətdə “qanunsuzluq tügən edir” (müəyyən prinsiplər mövcud olsa da), bu elmlərin gözəlliyi də məhz bu “qanunsuzluq”da, azadlıqdadır. Tarixi proses də, yəqin ki, qanunların deyil, şəxsiyyat və cəmiyyətin iradə, istək və arzularının ifadəsidir.

Ədəbiyyat və dil, tarix və psixologiya, sociologiya və antropologiya, felsefə və din insan təbiətini anlamaq üçün çalışır, dəyərləri, xeyir və şər problemini müzakirə edir. Onlar ideologiyaların yaranmasında, milli və digər kimliklərin emalə gəlməsində, sevgi və humanizmle yanaşı, dözişməzliliyin, istisnaçılığın, nifrat, mülhaqışa və savaşların hazırlanmasında da iştirak edirlər. Bu halda, kapitalın fövqəlgüç qazandığı, siyasetin də kapitaldan asılı vəziyyətə düşdürüyü dönya-da maddi maraqların mənəviyyatı tam üstələməsinə, əzməsinə nə mane ola bilər? Digər tərəfdən, insan nə üçün maddi nemətlər yaratmayan, bir sırada hallarda şəxsi rifahın yüksəlməsinə xidmət et-

məyən sənətlərə meyl edir, şəkil çəkir, müsiqiye qulaq asır, badii kitab, tarix, felsəfə oxuyur, “vaxtını boş yero sərf edir”, hətta ömrünlə onlara həsr edir? Təbiət elmləri, mühəndislik, tibb kimi daha faydalı, birbaşa tərəqqiye xidmət edən sahələrlə məşğul olmaq daha rasional deyilmi? Sərvətə düşgün dünyada insan nə üçün altruist ola bilir, başqasının yaxşı olmasına güc sərf edir?

Kapital və maddi maraq çox güclü olsa da, can atlığından xoşbəxtlik ruhun pərvazlanması və sevgi ilə bağlıdır: sevmək, sevilmək, sevinmək - bəşər övladını xoşbəxt edən budur! İnsan “qızıl kimi vaxtını” müsiqi və ədəbiyyata, incəsənətə və sevdiyi humanitar sahələrə həsr edir (çox zaman əsas işi, peşəsi təbiət elmi, mühəndislik olan halda da) və bundan həzz alır. İnsan yakınlarına və ehtiyacı olanlara kömək etməklə, qayğı göstərməklə də özünü xoşbəxt sanır. İki güc - maddiyyət və kapital bir tərəfdən, sevgi və xoşbəxtlik digər yandan insam yaşıdır, insan həyatını gözələşdirir. Mənəviyyatda tərəqqi olmasa da, o, bizimlidir!

## 6. Digər bir riyaziyyatçı və şair olan Ömər Xəyyam haqqında nə düşünürsünüz?

Ömər Xəyyami xüsusi öyrənmışım, onun yaradıcılığı və sonrakı şöhrəti haqqında yazmışam. Xəyyam böyük polimatdır - əsas maraqlarına görə riyaziyyatçı, astronom, filosof və şairdir. Zənnimcə, onu şöhratləndirən iki xüsusi sabab qeyd olunmalıdır: 1) Xəyyamın güclü riyaziyyatçı və eyni zamanda şair olması, iki fərqli və hörmətlə sahənin bir şəxsə birləşməsi və 2) Xəyyam rübaiinin/dördlüklərinin ingiliscəyə tərcüməsinin fövqələdə şöhrəti. Yəqin ki, Xəyyam bir elm adamı olaraq Arximed, əl-Biruni, ibn el-Heytem, N. Tusi, Kepler, I. Newton, A. Einstein kimi nəhənglər sırasında deyil. Filosof kimi Fərabi, ibn-Sina, Əl-Qəzali, ibn Rüşd, S. Sührəverdi, ibn Arabi böyükük də deyil. Onun riyaziyyata aid əsərləri üçüncü dərəcəli cəbr tənliklərin həndesi əsasında həlli və Euklidin 5-ci postulati etrafında maraqlı araşdırılması ilə bağlıdır. Lakin Xəyyamın riyazi əsərləri, bir çox digər İslam dövrü riyaziyyatçıları və elm adamlarından fərqli olaraq, vaxtında Avropada tərcümə olunmamış, bu sabbdən də Avropada elmin inkişafında iz burax-

mamışdır. Astronomiyaya aid fəaliyyətində əsas nailiyyət onun rəhbərliyi altında hazırlanan Cəlali təqvimidir (hansı ki, bu gün istifadə etdiyimiz taqvimdən daha dəqiqidir). Elmi əsərləri gözəldir, dərin müşahidələrə əsaslanır və hamısı qısa həcmlidir. Felsefədə İbn-Sinanın təsiri altındadır, felsefi məqalələri da qısa həcmlidir. Şair kimi Ömər Xəyyam şərqi, elə vətəni İranda da Firdovsi, Nizami, Sədi, C. Rumi, Hafiz, Ə. Nevai, M. Füzuli kimi böyük şair sayılmayıb; ümumiyətlə, o, riyaziyyatçı və astronom kimi tanınır.

Xəyyam şair kimi əvvəlcə böyük poetik ənənəsi olan vətəni İranda deyil, Qərbə - Avropa və Amerikada nüfuz və etibar qazandı. Ömər Xəyyama aid “sərgərdan (wandering) rübai” termini mövcuddur; onun adına yazılın rübaiların hansıları həqiqətən ona aiddir - bu məsələ tam həll olunmayıb. Ömər Xəyyama həqiqi dünya şöhrəti getirən onun rübaiinin E. Fitzgerald tərəfindən ingiliscəyə tərcüməsi oldu. Və, çox guman ki, heç bir tərcüməçi təkcə bir tərcüməsinə görə E. Fitzgerald kimi birdən-birə məşhurlaş-

mayıb; və, çox gilmən ki, E. Fitzgerald Xəyyamın rübaierini tərcümə etməsəydi, dünya Xəyyam adlı böyük şair tanımayaçaqdı. Bu tərcümə böyük eks-səda doğurdu, Xəyyam rübaileri dünəyada ən çox oxunan bədii əsərə çevrildi, "Omar mania" yarandı.

Zəmmimcə, Ömrə Xəyyamın rübai yazması çox təbiidir; riyaziyyat və fəlsəfədə olduğu kimi

şeirde də o "uzunçu deyil", öz fikrini ifadə etmək üçün dörd misra ona kifayət edir. Ömrə Xəyyamı digər böyüklerden fərqləndirən bir cəhət var - Xəyyamın şair populyarlığı heç bir riyaziyyatçıya qis-met olmayıb və heç bir populyar şair Xəyyam kimi görkəmli riyaziyyatçı və polimat olmayıb.

## **7. Polimatlar əvvəller Şərq/İslam dünyasında geniş yayılmışdı.**

**Sizcə bu bölge niyə bir daha polimatlar yetiştirmir?**

Şərq/İslam dünyası 8-15-ci əsrlərdə dünəyada elmi və sənətin ən inkişaf etmiş bölgəsi idi. Onunla yanaşı bilən digər tek bölgə - Çin, yəqin ki, İslam dünyasından iki fərqiənə görə daha üstün ola bilmirdi. Hər şəydən əvvəl, İslam özündən əvvəlki yunan mədəniyyətindən çox əzx etdi, Çinin belə imkani yoxdu. Digər tərəfdən, İslam dünyasının uğurları Avropaya tez çatırdı, Avropa elmi və mədəniyyəti, Avropa kimliyi İslam sivilizasiyasından bəhralənmək və onunla üz-üzə durmaqla formalasdı. Çin isə Avropaya birbaşa deyil, əsasən İslam aləmi vasitəsilə təsir edirdi.

Öz qızıl çağında İslam aləmi bəşəriyyətin bir sıra ən böyük polimatlarını yetişdirdi. Sonra İslam aləmində tənezzül başlandı (səbəbləri üzərində dummuruq - uzun məsələdir). Tənezzül hərtərəfli idi - iqtisadi, siyasi, herbi, elmi... İslam mədəniyyətinin inkişafda olduğu, çıxəkləndiyi dövrlərdə olduğumun tərsinə bu zaman təhsil və elində açıq qızığın müzakirə və debatlar yox dərəcəsinə endi, təsrübi və fərdi yanaşmalar təşviq edilmədi, ezbərləmə, reçitativlik üstünə gəldi. Başqa dillərdə yazılın elmi və bədii əsərlərə maraq azaldı, arasıksılmaz mühərabələr maddi və mə-

nəvi qaynaqları eroziyaya uğradı. Zəka macəraları və ehtirasları kəskin surətdə azaldı. Yuxarıdan təşəbbüsler və yardımalar çox zəiflədi, iş aşagıların və zəka sahiblərinin öhdəsində qaldı. Bütün bunlar elmi varışlıyi və elmi inkişafi dayandırdı.

16-ci əsrdən başlayaraq dünyanın mərkəzi Avropaya keçdi. Renan'ın fikrindən istifadə edib deyə bilerəm - Şərq öz məktəbinə unutdu və yeni Newton məktəbinə də getmədi, daha doğrusu, xeyli gecikdi, gec getdi. Bir vaxtlar məşhur mədrəsa, rəsadxana, kitabxanaları ilə cazibə mərkəzinə çevrilən İslam dünyası yalnız 19-cu əsrə yəni Avropa tipli ali məktəblər qurmağa başladı. Avropa sivilizasiyasının keçdiyi məsafə çox böyük idi. Şimali Amerika, Yaponiya və əhalisinin bir hissəsi müsəlman olan Sovetlər bu məsafəni qət etdilər, hətta irəli çıxmaga başladılar. Sovet sosialist sistemi dönya tarixi baxımından uzun çəkmədi, çökdü. Güclü elmi və texnologiya olmayan yerde polimat çətin yetişir. İndi əhalisi islamla bağlı bəzi dövlətlərdə bir canlanma müşahidə olunur.

## **8. Tarixdə və bu gün kimi ən böyük polimat sayırsınız?**

Tarixdə hər hansı mənada bir adamın "ən böyük" olduğunu demək çətindir. Böyük polimatlar ən çox İslamin Qızıl Çağ adlanan dövrde yetişmişlər, onların sırasında əl-Xarəzmi, Sabit ibn Qurra, əl-Fərabi, Biruni, İbn Sina, Ə. Xəyyam, İbn əl-Heysəm, Nəsir əl-Din Tusi, İbn Rūsəd və başqalarının adını çəkmək olar. N. Tusi üzərində dayanaq.

Elm tarixi ilə məşğul olanlar arasında "11-ci əsrdən sonra İslama ciddi tənezzül başladı, qı-

zıl dövr fasilesiz çöküşlə əvəz olundu" deyənlər az deyil. Tusi və onun yaratdığı böyük Marağa Məktəbi (və ya elmi mənada "Marağa İnqilabı") bu fikri takzib edən faktlardan biridir (Marağa çağdaş İranın şimal-qərbində, Azərbaycanda, Təbriz yaxınlığında yerləşən şəhərdir). N. Tusi triqonometriya, həndəsə (o cümlədən, Euklidin 5-ci postulatı üzrə araşdırma), ədədlərin təbəti və hesablanması kimi riyazi sahələrdə dərin elmi nəticələr müəllifidir. Məhz Tusi ilk dəfə məstəvi

ve sferik trigonometriyani astronomiyadan asılı olmayan elm sahisi kimi araşdırınb kitab yazmışdır (*Regiomontanus* dan 250 il avval).

N. Tusi Ptolomeyin "Almagest"da şərh etdiyi və praktika ilə üzəşmayan planetlərin hərəkəti modeli əvəzində öz modelini qurdur. Bu modelin qurulmasında mühüm rol oynayan və hal-hazırda "Tusi cütü" adlanan teoremi ilə Aristotezin kainatın iki fərqli fiziki sistemdən ibarət olması fikrini ("Ayın altı" və "Ayın üstü" - kainatın Yerə yaxın və Yerdən uzaq iki hissəsi müxtəlif qanunlara tabedir) də təkzib etdi, səma mexanikası ilə Yer üzərindəki mexanikanın eyni təbiətli olduğunu göstərdi. Onun bu teoremi Copernicus'un (Copernik'in) məşhur "De Revolutionibus orbium coelestium" (Səma sferalarının dövr etmesi haqqında) əsərində (1543) tam, ol-duğu kimi istifadə edilmişdir (Tusiyə göndərmiş etmeden!?). Tusi və Copernicusan uyğun diaqramlarında kəsişmə nöqtələrini göstərən hərflər (ərəb və latın qarşılıqları) belə eynidir (!?).

Tusi öz tələbələri və həmkarları ilə birlikdə "Zic İlhanı" adlı öz zamanında və sonralar çox istifadə olunmuş astronomik cədvəl hazırlamışdı. Tusi fəlsəfa, etika, dinşətnaslıq və məntiq üzrə çox geniş yayılmış əsərlərin müəllifidir; "Əxlaqi Nasiri"-klassik şahzadelərə nəsihət (Mirrors for princes) kitabı olaraq çox məşhur olub, bu gün də geniş oxunur. Tusi mineraloziya üzrə əsər və bir sıra maraqlı elmi populyar yazılar müəllifidir. O, şeir də yazırı.

Böyük alimlərin heç də hamısı məktəb yaratmır. C. Nehru Çingiz xanla Makedoniyalı İşgəndəri bir sarkardə və dövlət başçısı kimi müqayisə edərək üstünlüyü Çingiz xana vermişdi. O, əsas səbəb olaraq Çingiz xanın dövlət idarəetmə və sərkərdəlik məktəbi yaratdığını və bu səbəblədə, qurduğu imperiyanın böyüməsi və uzunmürlü olmasına göstərmüşdi. M. İşgəndərin ölümdündən sonra isə onun imperiyası sürətlə parçalanmış və çökəmləşdürü. N. Tusi böyük elm təşkilatçısı, siyasetçi və dövlət adamı idi. Marağa rəsədxanası əslinde tarixdə ilk böyük, ciddi rəsədxana, elmi institut idi (çağdaş mənada). Tusi dövrünün qabiliyyətli alim və mühəndislərini işə cəlb etmiş, istedadlı gençləri götürüb yetişdirmişdi. Nəhəng kitabxana yaratmış (400 min nüsxə deyənlər var), mümkün bütün astronomik cihazları toplamış, özü, xüsusilə də Marağaya dəvət etdiyi Suriyalı məşhur astronom və mühəndis Muayyad al-Din al-Urdi (?1200 - 1266) yeni cihazlar yarat-

mışdlar. Yeri gəlmışken, "N. Tusi cütü" ilə yanaşı M. Urdi lemması da *Copernicus*'un söykəndiyi əsas nticələrdəndir. Tusi məktəbinin iki üzvü, M. Urdi və bir müddət Marağada çalışmış Qütb al-Din al-Şirazi (1236-1311) də Ptolomey'ə alternativ (Ptolomeyin ziddiyyətini aradan qaldıran) planetar hərəkət modeli qurmuşdular. 14-cü əsrda yaşamış Suriyalı astronom və mühəndis İbn əl-Şatir (1304-1375) Ptolomey'in planetar hərəkət sistemini aradan qaldırdı, Tusi modelini bir qədər də inkişaf etdirərək Güneş, Ay və planetlərin riyazi, fiziki və təcərlibi cəhətdən müükəmməl hərəkət modelini qurdur. Xüsusi qeyd etmək lazımdır ki, Yerin və ya Gunaşın mərkəz olması modelləri riyazi olaraq eynigüclüdürlər, bu baxımdan Copernicus'un Ayın hərəkəti modeli İbn əl-Şatirin modeli ilə tam eynilik təşkil edir. Marağa məktəbi N. Tusi məktəbi deməkdir. Marağa İnqilabı və Copernicus İnqilabı ifadələrini yanaşı işlədənlər, hətta qarşı-qarşıya qoyanlar var. Astronomiya və riyaziyyat üzrə Səmərqənddə əzəmetli rəsədxana yaratmış Uluq bəy (1394-1449) usaqlığında Marağa rəsədxanasının qalıqlarını görmüşdü. Bu, bəlkə də, onun fikrini yönəldə bilərdi. Səmərqənddə yetişmiş astronom Ali Quşçu (1403-1474) da öz Tusi tipli planetar modelini inkişaf etdirmişdi; buna tam bənzər modelə Copernicus'un əsərində rast gəlinir.

Mən doğulanda John von Neumann (1903-1957) sağ idi. Fenomenal və hərtərəfli qabiliyyətə malik bu korifey 20-ci əsrin və təmumiyetlə, bəşəriyyətin yetişdirdiyi nadir şəxslərdən biridir. Riyaziyyatın müxtəlif sahələrinə sanballı yeniliklər gətirib, kvant fizikası və nüvə fizikası, atom və hidrogen bombaları nəzəriyyə və praktikasında həlliədici işlər görüb. Manhattan proyektində feal çalışıb (Yapon şəhərlərinə atom bombası atılması və onun nticələri haqqında hesablamalar aparıb). İqtisadi nəzəriyyə, xüsusilə oyun nəzəriyyəsi üzrə cığıracaq iş görüb. Komputer memarlığı və programlaşdırma sahəsinin pioneri sayılır.

Douglas Hofstadter (1945), bu çoxcəhətli və istedadlı insan ruhen mənə yaxındır. Riyaziyyatçıdır, fizikdir, psixoloqdur (koznitiv elmlə maşğuldur, mental prosesləri öyrənir), kompüter elmləri üzrə mütəxəssisdir, elm tarixi ilə məşğul olur, görkəmli populyarizatorudur. Həm də sənət adamlıdır, poliqlotdur, ciddi poetik tərtümlər edir, musiqi yazar, rəsm çəkir.

## **9. Təhsil sistemi polimatlığını necə həvəsləndirə bilər?**

Çağdaş təhsil sistemi, birinci növbədə orta məktəb, sonra ali məktəb polimatlığa həvəsləndirir. İnfomasiya cəmiyyəti, internet böyük imkanlar açır... Yaxşı valideyn və yaxşı mülliim, bir də təbiətən çox şeyi (hər şeyi olmasa da) başa düşmək həvəsi, bilmək ehtirası mühümdür. Elmdə və sənətdə tam məlum olmayan, sırlı sahələrə baş vurmaq, sırları açmaq və macəra ehtirası yaşamaq əsasdır (macəra, adətən, yaxşı bilmədiyimiz yerde baş verə bilir); yəqin ki, əsl elm adamı başqa cür yetişməz. Orta məktəblərin çox böyük qismi konveyer üsulu ilə işləyir, standart tədris programını yerinə yetirir, çox şey bilmək həvəsinə himayə etmir, cansızıcıdır (bu, mülliimlə de bağlıdır). Problem əsası, layihə əsaslı təhsil fənlərəsənətən əlaqəni anlamaq və ondan istifadə etmək məsələsini asanlaşdırır bilər.

## **10. Artan dərin ixtisaslaşma dövründə çox fərqli sahələrdə necə uğur qazanmaq olar?**

17-19-cu əsrlərdə başlanan və get-gedə güclənen dərin ixtisaslaşma 20-ci yüzyillikdə nəhəng ölçülər aldı. Riyaziyyat və təbiət elmləri üzrə mütəxəssis olanların hərtərəfli olma üçün on azı nəzəri imkanı var. İslamın qızıl dövründə riyaziyyatçı, astronom, həkim olan məşhurların əsərləri şairlərdən alıntılarla, fəlsəfi fikirlərlə doludur. Yəni Şərqdə poeziya, qismən də fəlsəfə və din sevgisi geniş yayılmışdı, bir çox alimlərdə bu sevgi mühüm məşğuliyyətə çevrilirdi.

Riyaziyyat və təbiət elmləri - bu sahədə mütəxəssis olmadan çağdaş polimatların əmək galmamasına inanmiram. Əlbettə ki, bu sahə ilə məşğul olanların cüzi bir hissəsi-humanitar və sosial elmlərə, incəsənətə dərin maraq duyanların nəzəri olaraq polimat olma ehtimalı mövcuddur. İş burasındadır ki, ədəbiyyat, tarix, fəlsəfə, musiqi və digər sahələrdə öz-özünü yetişdirməklə, o sahələrdə xüsusi məktəb keçmədən fealiyyət, hətta dərin fealiyyət göstərmək mümkündür. Əksinə hərəkət, demək olar ki, mümkün deyil; musiqiçi və ya tarixçi təzadən, peşəkar məktəb keçmədən ciddi riyaziyyat və ya fizika öyrənə bilmir. Polimat hər şeydən bir az bilənə deyilmir. Polimat on-

Zənnimcə, riyaziyyat və fizika, kimya və biologiya üzrə yaxşı oxuya biləni humanitar və sosial elmlərlə, incəsənətə xüsusi yolla tanış etmək olar. Məsələn, təbiət elmlərini yaxşı başa düşən şagird və ya tələbə ilə musiqiye qulaq asmağı öyrətmək, səs və harmoniya haqqında riyazi və fiziki nəzəriyyələri yada salmaq, poeziya və musiqi əlaqəsi üzərində çalışmaq, musiqi tarixinə baş vurmaq, bəlkə də bu təəssürat altında bir yazı yazmaq istiqamətində işləmək olar. Əslində, hər şagird və ya tələbə heç vaxt ancaq bir sahə ilə maraqlanmur, onun maraq dairəsində bir sıra sahələr olur, onun hobbiləri var. Ona bu sahələrdə qabiliyyətini göstərmək üçün imkan yaratmaq lazımdır. Bəlkə "Polimat klub"ları da yaratmaq olardı?!

cə güclü monomat olmalıdır, bir sahəni peşəkarlaşına görmək, bir sahə üzrə ciddi mütəxəssis olub dərinə getməyi bacarmalıdır. Zaman-zaman məşğaləni dəyişdirmək, türkədə oları üzə çıxarmaq mümkün kündür. Polimat ruh, ehtiras və daxili estetik zənginliklə bağlıdır, bunlar, çox güman ki, genlərdə də ola bilər, həyatda da qazanıla bilər. Polimatlıq normallıqdan çıxməq, qorxma- maq tələb edir. İstedadlı adam təkce bir sahədə istedadlı deyil. Qədimdə və orta əsrlərdə polimatlıq sanki sosial sıfariş vardi, indi deyəsen yoxdur. Lakin, indi mütəxəssislərdən liderlik qabiliyyəti istəyirlər, zənnimcə, hərtərəfli şəxsiyyətin lider olma ehtimalı və lider kimi uğur qazanma ehtimalı daha böyükdür. Çağdaş infomasiya dövrü, daha tez məlumat alma imkanı da sanki polimatlıq səsləyir. Öz-əzlinə təhsil, ömrərböyü öyrənmək ehtirası, irada, sabr mühümdür. Bir sahədə dərinə gedənin bir müddət başqa sahələrə vaxtı qalmaya bilər. Lakin sonra vaxt tapılacaq, sonra maraq dəyişəcək. Bu zaman əvvəlki maraq, əvvəlki bilik və bacarıq da bu yeni istiqamət də, az da olsa, kömək edəcək.

## **11. Nə üçün dünya, o cümlədən mədəniyyət belə Avromərkəzlidir, hərçand ki, biz sanki "globallaşmış" dünyada yaşıyorıq?**

Hər globallaşma dövrü bir coğrafiyanı irəli çəkmiş, nəticədə dünyamın mühüm bir hissəsi

həmin sivilizasiyanın və ya imperiyanın təsiri altına düşmüştü: Makedoniyalı İsləm dərin yürüş-

leri ve Hellenizasiya, Pax Romana, Atlantik okeanı ile Çin arasında uzanan İslam dövrü, Avropa ile Sakit okean arasında uzanan ve böyük ticaret yollarını açıp ve təhlükəsiz edən Pax Mongolica... Növbə Avropaya gəldi. Üç dinc inqilab - elmi, sənayeləşmə və informasiya inqilabları Qərbdə baş verdi.

Mətbəə üsulu ilə kitab çapı, savadlılığın artması və universitetləşmə Qərbi Avropanın insan qaynaqlarını gücləndirdi. Bu kiçik Avropanın böyük dünyani keşf etməsi və müstəmləkə dünyası yaratması dünyayı Avropa təsiri altına saldı. Sonra incəsanət və müsiqinin çiçəklənməsi, texnoloji kəşflər (teleskop, mikroskop...), böyük elni kaşflər Avropanın cazibəsini yüksək dərəcədə artırıldı, müstəmləkə siyaseti isə mühüm təbii qaynaqları və dünya ticarətini əla almaqla onun iqtisadi gücünü yüksəltti. Sənayeləşmə nəticəsində dünyada Avropa dominantlığı zirvəyə çatdı, dünyayı bir çatı altında birləşdirmək ehtirası böyük savaşlara və böyük fəthlərə getirib çıxardı. Müstəmləkəciliyin dünyayı bürünəsi İspan, İngilis, Fransız, Portuqal kimi dillerin dünyaya yayılmasına, onların böyük dillərə çevrilmesinə səbəb oldu.

1492-də Kolumb yeni dünyamı - Amerikanı keşf edəndə Avropalılar yer kürəsinin taqrıbən 9 faizini tuturdular, 1900-1920-ci illərdə dünyanın böyük hissəsi (taqrıbən 80%) ağ irqin nəzərində idi. Daha yer qalmamışdı, avropalı güclər öz aralarında savaşmalı oldular, bunun azı üç nəticəsi oldu: bir neçə onillik deqloballaşma, ABŞ-in hegemonluğu ilə dünyadan kapitalist və sosialist adlı iki cəbhəyə ayrılması və dekoloniləşmənin, müstəmləkə sisteminin dağılmasının başlanması.

Cəmiyyətin kamilliyyə, azadlığa doğru irəliləməsi fəlsəfələri (Kant və Hegel), Darwinin təkamül nəzəriyyəsi, Marksın tarixi materializm və siyasi iqtisad nəzəriyyələri, A. Comte'nin pozitivizmi və s. - bular hamısı Avro-mərkəzçiliyə ruh və qida verdi; üstəlik, tərəqqi və maarifçilik

ideyaları müstəmləkəciliyi, demək olar ki, qazandırıldı.

Dünyanın Avropanın gözü (və ya gözlüyü) ilə görməyə, Avropanın dəyərləri ilə qiymətləndirməyə başladılar - dünyanı fəth etmiş güclü Avropa başqa fikirdə olmayıacaqdı ki! Diğer xalqlar "normal" vəziyyətə gəlmək üçün Avropanı izləmeli, onun keçdiyi yolu keçmeli idi - onlara başqa seçim verilməmişdi. Dünya bunu əsasən qəbul etdi, ortada başqa cəzbedici model yoxdu, Avropasayağı təhsil də bu ideya üzərində quruldu və bu ideyanın bərkiməsinə xidmət etdi.

Digar tərəfdən, məgər "Qloballaşma" (16-ci əsrden başlayaraq) əsasən ələ Avropalaşma demək deyilmə?! Amerikalaşma da Avropalaşmanın birbaşa davamıdır. Çağdaş dünya ən çox Avropadan təsirlənib. Avropa təhsili və elmi düşüncəsi dünyadan çox hissəsində darin kök atıb və Qeyri-qərb mədəniyyətlərini tərəfsiz, obyektiv araşdırmaq istəyəndə belə Avromərkəzçi dəyər və ölçülerden istifadə olunur. Avromərkəzçilik içimizdə oturub, biz çox vaxt bunun fərqində deyilik.

Edward Said'in haqlı (mənfi çalarlı) "Orientalism"i ilə yanaşı, bir çox avropalı (və amerikalı) tədqiqatçıların Şərqiñ dərindən öyrənilməsi və tanidılması uğrunda fədakar əməyini qeyd etməmək haqsızlıq olardı. Ümumiyyətə, Avromərkəzçiliyə ciddi etiraz 20-ci əsrə, əsasən də onun ikinci yarısında baş verdi. Yaradıcı Çin və İslam sivilizasiyalarının tarixinə maraq artdı, onların elni, mədəni, iqtisadi uğurları vurğulandı. Qeyri-Qərbin indiki güclənməsi yeni iqtisadi, siyasi və mədəni mərkəzlərin yaranmasına, tarixə və bugünə diqqəti artırır (Çin və ümumiyyətə Asiya güclənir, təsəstüf ki, Səhraaltı Afrika haqqında bunu demək olmur). Avromərkəzçilik təhsili öz təsiri altına aldı, amma savadlanmaq və Avromərkəzçiliyə qarşı durmaq imkəni da verdi. Lakin, indi Avromərkəzçiliyin çox zəiflədiyini demək də sadəlövhələk olardı.

## **12. Nə üçün biz Qərb ölkəsi olmayan yerdə belə Qərb klassiklərini yerli ədəbiyyatdan qat-qat daha çox alqışlamaq hissini qapılmışıq?**

Avromərkəzçiliyin kökündə nə dayanmışsa, çağdaş ədəbiyyatın Avromərkəzçiliyi də müəyyən dərəcədə ora söykənir. Suala sualla ca-

vab vermək mümkündür. Çağdaş həyat tərzi niyə Qeyri-Qərbdə də Avropasayağıdır?

Ədəbiyyatda Avromərkəzçiliyi tək ideo-

logiya və müstəmlekaçılıkla izah etmək birtərəfli və yanlış olardı. Baxın, Qərbən kənarda Yunan (və Roma) klassik ədəbiyyatını kim oxuyur? Olsa-olsa Homeri oxuyurlar, onu da az-az adamlar. Amma farsdilli mühitdə Firdovsi, Xəyyam, Nizami, Sədi, Mövlana Cəlaləddin Rumi, Hafız, Cami və ya Türkдilli mühitdə Füzuli, Ə. Nəvai (və yuxarıda adları çəkilən fars dilində yazanlar da - bu və ya digər dərəcədə) bu gün də oxunur. Onların hamisini uyğun ölkələrdə ən azı məktəbdə öyrənirlər. Yəni, bu xalqlar öz klassiklərinə biganə deyillər. Xəyyam və C. Ruminin indi Qərbədə də çox oxucuları var. Digər tərəfdən, fikir verin, adlarını çəkdiklərim hamısı şairlərdir, diوان ədəbiyyatının nəhəngləridir. Nasr və dram isə yeni dövrədə Qərbədə inkişaf etdi (qədim yunan dramını burası qatmiram).

Qərbin məhsulu kimi ortaya çıxan bu "yeni ədəbiyyat" daha oxumaqlı oldu, şeir bir qədər geri çəkildi, nəşrə və teatra maraq artdı (Şərqdə bu is 19-cu əsrde yavaş-yavaş başlandı). 17-ci əsrin əvvəllerində yazılmış Don Quixote (M. De Servantes) və Shakespeare'nin dramları dünya ədəbiyyatının şah əsərlərinə çevrildilər. 18-ci əsrə J.J. Rousseau öz ideyaları ilə zərif qəlbərlə yanaşı dünyani dəyişmək istəyən ehtirəslə qəlbərlər hakim oldu. 19-cu əsr Qərbin nəhəng yazıçıları oxucuları öz tərəfinə çəkdilər: Victor Hugo, Balzac, C. Dickens, Mark Twain, L. Tolstoy, F. Dostoyevski,..., həmçinin klassik macəra və klassik uşaq ədəbiyyatı. Sonuncu iki janr bir-birinə çox yaxındır, heç 18-ci əsrə yazılmış Robinson Crusoe (D.Defoe) və Gulliver's Travels (J. Swift) ümumiyyətlə dünya ədəbiyyatı inciləri sırasına daxil oldular. 19-cu əsrə isə, təkcə ingiliscəyə baxsaq, R.L. Stevenson, L. Carroll, J.R. Kipling, M.Twain, J.F. Cooper kimi müəlliflər uşaq ədəbiyyatının bütün dövrlərdə parlayacaq nümunələrini yaratdilar. Goethe'nin Faust'u dünya ədəbiyyatında benzəri az olan derin fəlsəfi əsər oldu (müqayisə etmək istəyəndə Şumer-Akkad Gilgames dastanı yada düşür). Beləliklə, Avropa klassikləri, Avromərkəzçiliyin tekəni ilə olsa da, yeni fikir və ifadə tərzi ilə də Şərqə "haqqı olaraq" daxil oldular.

Mədəniyyətin ənənə üzərində dayanması fikri Avromərkəzçiliyə alternativ yaratmaq imkanı verir. Dərin və zəngin ənənə varsa, o, globallaşma, mədəni imperializm və Avromərkəzçi-

lik təzyiqləri qarşısında davam gətirə bilir. Üstəlik, mühafizəkarlıqla deyil, gözəl sintez nəticəsində milli və əsəri olanı qovuşdurmaq, ənənəyə yenidən və yaradıcı nəzər salmaq mümkün olur. Azərbaycanlılar Azərbaycan və Şərqi musiqisinin melodizmini saxlamaqla onu Avropa polifonizmi ilə sintez etdilər, milli çalarlı simfonik musiqi, opera və balet sənətini inkişaf etdirdi, bu işin pioneri olan Ü. Hacıbəylini, muğamı, milli poeziyanı sevməkdə davam edirlər.

Yerli ədəbiyyatın inkişafı və təbliği üçün nə etmək lazımdır? Milli ədəbiyyatın daxili potensial enerjisi güclüdür, ideoloji təsirlərdən tam azad olmasa da, o, böyük və işlek məxtəriyyətə malikdir, onun bar verməsinə, məhsuldar olmasına çalışmaq lazımdır. Qədim ədəbiyyatın böyük hissəsi çağdaş zamana şifahi ədəbiyyat, folklor şəklində gəlib. Ənənə üzərində qurulan folklorun öyrənilmesi və medialaşması (film, televiziya) Avromərkəzçi baxışa layiqli cavab verə bilir.

Milli ədəbiyyatların sərhədləri aşması, geniş oxucu kütləsinə qovuşması tərcümədən keçir. "World Literature Today" kimi nüfuzlu jurnal yerli ədəbiyyatların tərcüməsi və nəşri işinə və bu mənada çağdaş dünya ədəbiyyatının inkişafına böyük töhfə verir. Hər böyük dildə bu cür jurnallar olsa yaxşıdır (məsələn kiçik dillərdə belə jurnallar var, onlar dünya ədəbiyyatının seçilmiş nümunələrini tərcümə edib oxuculara çatdırırlar). Comparative Literature (iki və ya bir neçə ədəbiyyatın müqayisə ilə öyrənilmesi) kimi çalışmalar da yerli və böyük (dil və oxucu mənada) ədəbiyyatlar arasında körpü salır. Yerli ədəbiyyatların tərcüməsi, öyrənilmesi və yayılması işində antologiyalar və dərsliklər də rol oynayırlar. Adətən dərslik və antologiyalar bir seçim işidir, cüzi azlıq böyük çoxluq içinde seçim edir, qərar verir. Alternativ dərsliklərə, konfranslara, antologiyalara, jurnallara çox ehtiyac var. Yerli ədəbiyyatları və tərcümələri dəstəkləyən mükafatlar sisteminin inkişafı da işə kömək edir. Ədəbiyyatın film və internet yolu ilə mənimşənilməsi də unudulmamalıdır.

Dünya ədəbiyyatını, o cümledən Avropa ədəbiyyatını bilmək öz ədəbiyyatımızı yaxşılaşdırır. Düşüb qiymətləndirmək və inkişaf etdirmək üçün həyati vacib məsələdir.